

(Əvvəli ötən sayımızda)

Burada dastan texnikasının poetik tələblərinə əsasən hadisələr bədii sözün aynasında təqdim olunur. Mahmudun qolunun üstündəki tərlan və tərlanın qəşəng quşu təqib etməsi əslində rəmzi-metaforik səciyyə daşıyır. Tərlan adətən alıcı quş timsalında metaforik olaraq oğlana şamil edilir.

"Könül dediyin bir quşdu, o hər dəni dənləməz" deyimimizi də bu arada yadımıza salsaq, xalqımızın bu düşüncə tərzinin dastan (nağılı) dili ilə metaforik olaraq epik mətnə transfer olunduğunu qət edərik. Deməli, burada Mahmudun qolunun üstündəki tərlan Mahmudun özünün rəmzi-metaforik obrazıdır, tərlanın bir gözəl quşu görüb onun dalışınca düşməsi də gözəl quş timsalında Məryəmin özünə aşiq olmasınaşıdır. Başqa sözlə, könül quşunun sevdiyi gözəl - gözəl quşa qonmaq istəməsidir. Buna görə də heç təsadüfi deyildir ki, dastanda təsvir olunan bu rəmzi aşiq obrazları son nəticədə elə Mahmudla Məryəmin görüşmələrinə ədəbi vəsilə olur, yəni bu məqamda artıq tərlanın Mahmudun könül quşu, gözəl quşun işə Məryəm olduğunu bir arada qovuşur. Bu, dastan fantastizası olmaqla hem də bu fantastik tə-

"ƏSLİ VƏ KƏRƏM" DƏ BUTA

xəyyülün real obrazlarına qovuşmasıdır. Nağılı dili ilə - yəni nəsrli təhkivəsinə tapan bu epizod şeir dili ilə də təsdiqlənir:

Ay gözəl qız, səd afərin əslinə,
Ala gözlüm, tərlanımı götür ver.

Buradakı "gözəl qız" - gözəl quş metaforasıdır, "səd afərin əslinə" isə ona işarədir ki, tərlanın nagahan qovduğu "gözəl quş"un əslisi - yəni prototipi gözəlliyyinə heyran olub aşiq olduğu Məryəmdir ki, ixtiyarı olaraq sonradan aşiq-məşquq kimi öz aralarında əhd-peyman bağlayanda, onu Əslidi deyib çağıracaqdır. Məryəmə - Əsliyə müraciətlə: "Ovum sənən, gözəl, çıxın qarşına" söyləməsində də bir daha bu ovun adı ov-quş oyu yox, məhz gözəl-sevgili oyu olduğu birbaşa ifadəsini tapır. Görürlən epizoddən da bir daha aydın görünür ki, epos mətnində mifoloji - rəmzi dün-yabaxıla tarixi-real dünyagörüşü iç-icədir. Mifik-təsəvvüfi dünyagörüş bədii mətn şəklində təqdim olunur.

Məryəmin dilindən də Əslidi adlandırmağı müqabilində Mahmudu Kərəm

adlandıracığına dair incə ştrix var:

Əslidi, gözəllərin gözüyəm,
Aşıqların söhbətiyəm, sözüyəm.
Adım Məryam, Qara Keşiq qızıyam,
Kərəm eylə, tərlanını gol apar.

Göründüyü kimi, Mahmud Məryəmə "Ay gözəl qız, səd afərin əslinə" deməklə onu Əslidi adlandırmağı "balaban-da qandırıldığı" kimi, Məryəm də özünün əsl adının "Adım Məryam, Qara Keşiq qızı" olduğunu bildirməkə, Mahmuda "Kərəm eylə, tərlanını gol apar" deməklə onu Kərəm adlandıracığına sözarası eyham vurur.

Bu cür "balamanda qandırma" hallarına biz Nardan xanımın nağılında da rast gəlirik. Məsələn, abasbayı armudu vasitəsilə cinayəti töredənin Abas bəy olduğuna və s. işarələr vurulur. "Əslidi və Kərəm" də də gənclərin bu cür sözleşməsindən - şeirlə söhbətləşməsindən sonra sözə də sövdələşmə baş verir: "Söz tamama yetdi, qız dedi: - Oğlan, Kərəm elə, tez çıx buradan get, keşə babam gəlib bizi görməsin. Mahmud de-

- Bu gündən mənim adım Kərəm olsun, sənin adın Əslidi. İndi quşumu ver, varım gedim" (s.8).

"Adım Məryəm id, sən qoydun Əslidi, Kərəm oğlan, Kərəm eylə, quşun al!" - deyə Əslidi Kərəmə "quşun al" deməklə hərfaltı mənəda "könül quşunu al" deyir. Yəni Kərəmin tərlanının qovduğu "gözəl quş" elə Əslinin özüdür və Əslidi "quşunu al" deməklə razılıq - əhd-peyman bağlama məsələsinə eyham edir.

Dastanın süjetindən də bir daha görürük ki, niyyət butası ilə dünyaya gələn aşiq-məşquq həyatda 15 yaşlarında bir-birlərlə rastlaşırular və Kərəm barmağında üzüyü qızə, qız da ipek desmalını Kərəmə verməklə bu butanı həyatı baxımdan da gerçəkləşdirirlər. Mənəvi baxımdan bir-birlərini addəyişmə ritualı vasitəsilə, maddi cəhətdən də üzük və dəsmal kimi əşyalar vasitəsilə butalı gənclər kimi təsdiqləyirler.

(Davamı var)

Sakir ALBALIYEV